

MƏLUMAT

Hörmətli istifadəçilər! Bildiririk ki, Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsinin "E-hesabatlar" bölməsində statistika sahəsində həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə yenilənmiş hesabat formaları və onların tətbiqinə dair metodoloji izahlar yerləşdirilmişdir. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, "Elektron xəritə", "Statistik informasiya sistemi (ASİS)", həmçinin internet səhifəsində digər cədvəllər vasitəsilə yayımlanan statistik məlumatlar aktuallaşdırılmışdır.

Bütün istifadəçilər Dövlətstatkomun rəsmi internet səhifəsinin yuxarıda qeyd edilən bölmələrinə daxil olaraq yeniliklərlə tanış ola və iqtisadi sahələrlə bağlı statistik məlumatlar əldə edə bilərlər.

Dövlət Statistika Komitəsinin

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi